

Azotun formalari vä azotun formasinin däyismäsi

Ad, soyad: \_\_\_\_\_

Sinif: \_\_\_\_\_

Azot dövr etməsi zamanı torpaqda müxtəlif dəyişikliklər baş verir:

Əhəng qida maddəsi

Dicyandiamid  
və ya. Cyanamid

**Nəm peyin**



N- un formasinin devismesi

1. Ammonifikasiya

isti, nəm  
torpaqlar  
pH və O<sub>2</sub>-ə az təlabat


Peyin, bitkinin qalıqları

gil mineralları

(toplantma, saxlanma)

Külək, günəş şüası  
yüksek pH-səv.(əhəng)  
torpaqla əlaqə yoxdur (duru peyin samanın üzərində)

Qaz şəkilli Ammoniyak itkisi



qaz formali N-itkisi  
Denitrifikasiya zamanı

2. Nitrifikasiya

gəlverişli pH-səviyyəsi  
isti, nəm, yaxşı havalandırılmış  
torpaqlar

**Bitkinin kökü**

NO<sub>3</sub><sup>-</sup>

Nitrat

yuyulma

**qrund su**

Denitrifikasiya:

preslənmiş, şox rütubətli  
torpaqlar...

N<sub>2</sub>

**Atmosfer azotu**

**Azotun formalari və azotun formasinin däyismäsi**

Ad, soyad: \_\_\_\_\_

Sinif: \_\_\_\_\_

**Azot dövr etməsi zamanı torpaqda müxtəlif dəyişikliklər baş verir:**

